

AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda istehlak kreditləri durmadan artır

indici



Problemli kreditlər azalmır, artır (Arxiv. 28 dekabr 2025)

Azərbaycan banklarında istehlak kreditlərinin həcmi 10 milyard manatı keçib. Bu il avqustun 1-nə olan rəsmi statistikaya əsasən, bu göstərici ümumi kredit portfelinin 31.3 faizinə bərabərdir. Portfelin 45 faizini biznes, yerdə qalan hissəsini isə ipoteka kreditləri təşkil edib.

Azərbaycanda son illər istehlak kreditləri durmadan artır. Elə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak kreditlərində təqribən 1 milyard manat artım var.

İstehlak kreditləri (ehtiyac krediti) banklardan və ya kredit təşkilatlarından şəxsi məqsədlər üçün alınan nağd kredit növüdür. İnsana məişət texnikası, ev təmiri, tibbi xərclər, səyahət və ya təhsil kimi xərclər üçün əlavə maliyyə dəstəyi sayılır.

3 il əvvəl - avqustun 1-nə olan göstəricilərə görə, portfeldə istehlak kreditləri cəmi 6.3 milyard təşkil etmişdi.

İqtisadçılar istehlak kreditlərində belə kəskin artımı çox mənfi hal kimi dəyərləndirirlər. Onların fikrincə, bu əhalinin güzəranının getdikcə pisləşməsinin göstəricisidir.

İqtisadçı rəyi

İqtisadçı **Natig Cəfərli** də Facebook səhifəsində yazıb ki, belə kəskin artımın səbəbi bir tək vətəndaşın irrosional davranışı, kredit götürmək həvəsinin artması deyil, həm də, əhalinin real gəlirlərinin azalmasıdır: **"Bundan başqa, mənəcə, son zamanlar istehlak, nağd kreditlərin artma səbəblərindən biri də kiçik sahibkarların boğulmasıdır – onlar məcbur qalıb nağd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər"**.



Natig Jafarli ✓
18 hours ago



Son illərdə istehlak kreditlərinin artım tempi bizə nə deyir?! (Düşünmək üçün)

2021-2026-cı illərdə istehlak kreditlərinin artım tempinə nəzər salaq:

2021-ci ildə istehlak kreditlərinin həcmi 4,2 mlrd. manat olub, 2022-2023-cü illərdə müvafiq olaraq 18% və 22% artıb, 2024-cü ildə 8,45 mlrd. manata çatıb. 2025-ci ildə istehlak kreditlərində böyümə 10,8%-ə düşüb, ilin sonunda portfel 9,35 mlrd. manata çatıb. 2026-cı ilin ilk 7 ayında istehlak kreditləri 7.3% artaraq iyul ayın... [See more](#)

Amma mövzu ilə bağlı fərqli düşünən iqtisadçılar da var. Onlardan bəziləri də hesab edirlər ki, kredit hər kəs üçün əlçatan olanda bir çox insanlar lazımsız yerə də kreditlər götürürlər.